

HÜSEYN İMANOV  
AMEA Naxçıvan Bölümü  
E-mail: huseyn.imanov1991@gmail.com

## SU MÜHİTİNDƏ ARSEN(V) SULFİDİN ALINMASI ŞƏRAİTİNİN ARAŞDIRILMASI

Məqalədə su mühitində arsen(V) sulfidin alınması şəraitini və termiki davamlılıq sərhədinin tədqiqatları haqqında məlumat verilmişdir. Rentgenfaza (RFA), termogravimetrik (TQ) və skanedici elektron mikroskopik (SEM) analiz nəticələri əsasən müəyyən edilmişdir ki, turş mühitdə ( $pH = 0-2$ ) natrium metarsenit möhlülünə hidrogen sulfidla təsir etdikdə arsen(V) sulfid alınır. TQ nəticələrinə əsasən, arsen(V) sulfid 363 K temperaturda kimi davamlıdır. RFA nəticələrindən məlum olmuşdur ki, su mühitindən alınan arsen(V) sulfid amorf halda olur. Fiziki-kimyavi analiz metodları vasitəsilə birləşmənin element analizi aparılmış və stxiometrik tərkibi müəyyənləşdirilmişdir.

**Açar sözələr:** arsen(V) sulfid, rentgenfaza analizi, termogram, mikromorfologiya, çıxım, stxiometrik tərkib.

As-S sistemində dörd birləşmə məlumdur:  $As_2S_3$ ,  $As_4S_3$ ,  $As_2S_5$  və  $As_4S_5$ . Bunnardan  $As_2S_3$  və  $As_4S_3$  təbəqdə auripigment və realqar mineralları şəklində mövcud olur.  $As_2S_5$  qıvıltı turş mühitdə və soyuq şəraitdə (0-10°C) arsenat turşusunun qalıcı metallarla əmələ gətirdiyi duzluşların möhlülünlərin  $H_2S$  qazı buraxıldıqda alınır. Bu birləşmənin kristallaşması yüksək təzyiq (küükürd buخارında) və temperaturda baş verir.  $As_4S_5$  birləşməsinə isə təbəqdə dimorfit minerali şəklində rast gəlinir [1, 3-6].

As-S sistemində alınan şüşələr oksigenə və nəm havaya qarşı davamlıdır. As-S sistemində şüşə əmələgəlmə temperaturu ( $T_g$ ) viskozimetriya və daltometriya metodları ilə müəyyən edilmişdir. Hər iki metodla müəyyən edilmişdir ki,  $T_g$  temperaturu küükürdə zəngin ərintilərdə daha yüksəkdir.  $As_2S_3$  tərkibili ərintilərdə bu temperatur aşağıdır [3]. Müəyyən edilmişdir ki, termiki emal metodu ilə  $As_2S_3$  birləşməsinin kristallaşdırmaq mümkün deyil. 5-16 at.% As qatılıq sahələrindəki ərintiləri uzun müddət 60°C temperaturda termiki emal etdikdə qismən kristallaşma baş verir və rombik küükürd ayrılır.  $As_2S_3$  birləşməsi 280°C temperaturda 30 gün müddətində termiki emal etdikdə tam kristallaşma baş verir. Lakin bütün qatılıq sahələrindəki şüşələri yüksək təzyiq (30-70 kbar) və temperaturda kristallaşdırmaq mümkün kündür. Belə halda məlum birləşmələrin yeni modifikasiyaları alınır. Küükürdə zəngin ərintilər işləşdirilməsindən kristallaşdır və onlar tətbiq üçün daha perspektivli hesab edilir [1, 5].

Müəyyən edilmişdir ki, şüşə əmələgəlmənin ikinci sahəsindəki (51-66 at.% As) ərintilərin kristallaşması kristallaşdırma təsulündən asılıdır. As-nın miqdarı artıqda onların kristallaşma davamlılığı artır. 56 at.% As tərkibili ərinti otaq temperaturunda kristallaşır. 51-56 at.% As qatılıq sahələrindəki ərintilər otaq temperaturunda bir neçə saat müddətində kristallaşır [4, 5].


$As_2S_3$  və  $As_4S_3$  birləşmələrinin polimorf çevrilmə temperaturları müvafiq olaraq 175 və 265°C-dir. Qırubun təkliif etdiyi As-S sisteminin hal diaqramında  $As_2S_3$  və  $As_4S_4$

birləşmələri inkonqruent əriyir.  $As_4S_4$  arsenin 190°C temperaturda və 56 at.% As tərkibdə evtektilə əmələ gətirir. Bu birləşmənin DTA əyrisində 130°C temperaturda müşahidə olunan termiki effekti solidusun metastabil əriması kimi qeyd edir [6].

Arsenin sulfidləri yarımkiricili xassallara malikdirlər və perspektivli materialları kimi radio-elektron sənayesində geniş tətbiq olunurlar. Ədbətiyyat materiallarında arsenin küükürdə  $As_2S_3$  tərkibili birləşmə əmələ gətirdiyi haqqında məlumat verilir [1-6]. Lakin bu birləşmənin alınma şəraitini və fiziki-kimyavi xassalları haqqında məlumatlar çox azdır.


İşdə məqsəd su mühitində natrium metarsenit ( $NaAsO_2$ ) və hidrogen-sulfid ( $H_2S$ ) əsasında  $As_2S_3$  birləşməsinin alınma şəraitini və termiki davamlılıq sərhədini təyin etmək olmuşdur.

**Təcərubi hissə və nəticələrin müzakirəsi.**  $As_2S_3$  birləşməsini almaq üçün əvvəlcə 0,1 M  $NaAsO_2$  məhlulu hazırlanmış və 10 N xlorid turşusu ( $pH = 0-1$ ) ilə tərsliklərmişdir. Hazırlanmış nümunə kolbaya keçirilmiş və qarışdırmaqla içərisindən 273-283 K temperatur aralığında 2 saat müddətində  $H_2S$  qazı buraxılmışdır. Sistemin soyudulması buzlu su ilə həyata keçirilmişdir. Bu zaman aşağıdakı reaksiyalar baş verir:



$As_2S_3$ -in çökdürüləməsi və yuyulması buzlu su içərisində həyata keçirilmişdir [1]. Alınmış  $As_2S_3$  çöküntüsü 343 K temperaturda vakuumda ( $\sim 10^{-1}$  Pa) 2 saat müddətində qurulmuşdur.


$As_2S_3$  çöküntüsünün tərkibi rentgenfaza (RFA, 2D PHASER "Bruker", CuK $\alpha$ , 20, 20-80 dər.), termogravimetrik (TQ, derivatografi NETZSCH STA 449F3) və skanedici elektron mikroskopik (SEM) analiz metodları vasitəsilə tədqiq edilmişdir. RFA nəticələrinə əsasən, müəyyən edilmişdir ki, su mühitində alınmış  $As_2S_3$  birləşməsi amorf hal-dadır (şəkil 1).



Şəkil 1.  $As_2S_3$  birləşməsinin difraktoqramı.

RFA nəticələrinə əsasən müəyyən edilmişdir ki,  $pH > 2$  və  $T > 283$  K olduğda  $As_2S_3 \rightarrow As_2S_3 + 2S$  reaksiyası üzrə arsenin reduksiyası baş verir.

Termogravimetrik (TQ) analizinin nəticələrindən məlum olmuşdur ki, ( $N_2$  və  $O_2$  mühitində)  $As_2S_3$  birləşməsi 363-533 K temperatur aralığında  $As_2S_3$  və S-a parçalanır (şəkil 2). 533-773 K temperatur aralığında isə ayrılan arsen(III) sulfidini və küükürdün oksidləşməsi baş verir. Ayrılan  $SO_2$  qazı arsenin bir qismini reduksiya edir. RFA nəticələrindən məlum olmuşdur ki, 673-773 K temperatur aralığında sərbəst arsen, arsen(III) oksid və AsS qarışıqlığı alınır.




Şəkil 2.  $\text{As}_2\text{S}_3$  birləşməsinin termoqramı.

TQ əyrisindən göründüyü kimi, 363-523 K temperatur aralığında arsen(V) sulfid  $\text{As}_2\text{S}_5 \rightarrow \text{As}_2\text{S}_3 + 2\text{S}$  reaksiyası üzrə parçalanır. Bu zaman quruluş vahidlərinin sayı artıq üçün şübhə aməlagalmə müşahidə olunur.  $T > 533$  K olduqda oksidləşmə-reduksiya reaksiyaları baş verir. 773 K-də 52,5 mq nümunədə maksimum kütlə itkisi (26,26 mq) baş verir. Baş verən reaksiyaları və ümumi kütlə itkisini nəzərə alıqda müəyyən edilmişdir ki, alınan çöküntünün tərkibi  $\text{As}_2\text{S}_3$  formuluna uyğun gəlir. TQ əyrisindən məlum olur ki, bu birləşmə yalnız  $T < 363$  K temperaturda mövcuddur. Buna görə də  $\text{As}_2\text{S}_3$  birləşməsi yüksək temperaturda ( $573$  K) və aşağı təzyiqdə ( $\sim 10^{-2}$  Pa) kristallaşdırmaq mümkün olmur.

$\text{As}_2\text{S}_3$  birləşməsinin mikromorfologiyası HITACHI TM3000 markalı mikroskopda tədqiq edilmişdir. SEM şəkillərindən göründüyü kimi, 353 K-də qurudulmuş  $\text{As}_2\text{S}_3$  pambıqvari formadadır (şəkil). Birləşməni vakuümlaşdırılmış ( $\sim 10^{-2}$  Pa) kvars ampulda 673 K temperaturda 2 saat müddətində termiki emal etdikdə  $\text{As}_2\text{S}_3$  alınır və sərbəst kükürd issi ampulun soyuq zonasına toplaşır. Əmələ gələn  $\text{As}_2\text{S}_3$  mikrokristallardan ibarət olur (şəkil 3).

Kimyəvi analiz (qravimetrik və hacmi) metodları [2] vasitəsilə  $\text{As}_2\text{S}_3$  birləşməsinin çıxımına mühitin pH-nin və temperaturun təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki,  $\text{As}_2\text{S}_3$ -in maksimum çıxımı (97,8%) pH = 0-2 və  $T = 273-278$  K temperatur aralığında olur.



Şəkil 3.  $\text{As}_2\text{S}_3$  birləşməsinin SEM (b – 353 K, c – 673 K) şəkilləri.

$\text{As}_2\text{S}_3$  birləşməsinin stxiometrik tərkibini dəqiqləşdirmək üçün alınan birləşmənin tərkibinin element analizi (Launch Trion XL dilution refrigerator – OXFORD cihazında) aparılmışdır. Alınan nəticələrə əsasən, birləşmələrin tərkibindəki arsen və kükürd kütlə və atom nisbətləri təyin edilmişdir (şəkil 4).

Element	Kötə%	Atom%
As	48,30	28,57
S	51,70	71,43
Cəm	100	

Şəkil 4. Birləşmənin element analizinin nəticələri.

Analiz nəticələrinə əsasən arsen(V) sulfidin sada formulunun  $\text{As}_2\text{S}_3.02$  olduğu müəyyən edilmişdir. Kükürdün müəyyən qədər artıq olmasının səbəbini turş mühitdə ( $\text{pH} = 0-1$ ) müəyyən qədər sərbəst kükürdün ayrılmazı ilə izah etmək olar. Birləşmə amorf halda olduğu üçün sərbəst kükürd onun tərkibində qalır.

Nəticə: su mühitində natrium metarsenit və hidrogen sulfid asasında  $\text{As}_2\text{S}_3$  birləşməsi alınmış və onun fərdiləyi RFA metodu ilə təsdiq edilmişdir. RFA və SEM analiz metodları müəyyən edilmişdir ki, 273-363 K temperatur aralığında alınan  $\text{As}_2\text{S}_3$  birləşməsi amorf haldadır. TQ analiz metodunun nəticələrindən malum olmuşdur ki, bu birləşmə  $T > 363$  K temperaturda parçalanır. Fiziki-kimyavi analiz metodları ilə birləşmənin tərkibində arsen və kükürdün kütlə və atom payları təyin edilmiş və birləşmənin stxiometrik tərkibi dəqiqləşdirilmişdir.

## ƏDƏBİYYAT

1. Виноградова Г.З. Стеклообразование и фазовые равновесия в халькогенидных системах. Москва: Наука, 1984, 173 с.
2. Гиллебранд В.Ф., Лендел Г.Э., Брайт Г.А., Гофман Д.И. Практическое руководство по неорганическому анализу. Москва: Химия, 1966, 1112 с.
3. Диаграммы состояния двойных металлических систем: Справочник / Под общ. редакцией ак. РАН Лякишева Н.П. Т. I. Москва: Машиностроение, 1996, 498 с.
4. Дембовский С.А., Поликов Ю.А., Вайполн А.А. // Изв. АН СССР. Неорган. материалы, 1968, т. 4, № 5, с. 767-768.
5. Blachnic R., Hoppe A., Wielke U. // Anorg. Allg. Chem., 1980, Bd. 463, № 4, pp. 78-79.
6. Ceolin R., Legendre R., Khodadad P. // Compt. Rend. Acad. Sci. Paris, ser. C, v. 284, № 13, pp. 495-498.

Гусейн Иманов

## ИССЛЕДОВАНИЕ УСЛОВИЙ ПОЛУЧЕНИЯ СУЛЬФИДА МЫШЬЯКА(V) В ВОДНЫХ СРЕДАХ

В статье представлена информация об условиях получения сульфида мышьяка(V) и результатах исследования границы термической устойчивости в водных средах. По данным рентгенофазовой, термогравиметрической (ТГ) и сканированной электронной микроскопии (СЭМ) установлено, что при взаимодействии сероводорода с раствором метарсенита натрия в кислотных средах ( $\text{pH} = 0-2$ ) получается сульфид мышьяка(V). Согласно результатам ТГ, сульфид мышьяка(V) устойчив до температуры 363 К. Результаты рентгенографии показывают, что сульфид мышьяка(V), полученный из водного раствора, является аморфным. Проведен элементный анализ, стехиометрический состав соединения определен методами физического и химического анализа.

**Ключевые слова:** сульфид мышьяка(V), рентгеновский анализ, термограмма, микроморфология, выход, стехиометрическая структура.

Huseyn Imanov

## STUDY OF CONDITIONS FOR THE PRODUCTION OF ARSENIC(V) SULFIDE IN WATER MEDIA

The paper presents information on obtaining conditions for arsenic(V) sulphide and results of the study of its thermal stability boundary in water media. According to the data of X-ray phase, thermogravimetric (TG), and scanned electron microscopy (SEM), it has been found ascertained that the interaction of hydrogen sulfide with sodium metarsenite solution in acid media ( $\text{pH} = 0\text{-}2$ ) gives arsenic(V) sulfide. According to the TG results, arsenic(V) sulfide is stable to the temperature of 363 K. X-ray results show that the arsenic(V) sulfide obtained from water solution is amorphous. Elemental analysis is carried out, the stoichiometric composition of the compound is determined by the methods of physical and chemical analysis.

**Keywords:** arsenic(V) sulfide, X-ray analysis, thermogram, micromorphology, yield, stoichiometric structure.

(AMEA-nın müxbir üzvü Əliəddin Abbasov tərəfindən təqdim edilmişdir)